

UOT 7.03

ERCÜMENT ARSLAN MURAT*

TÜRKİYƏNİN GÖRKƏMLİ RƏSSAMI BURHAN DOĞANÇAYIN LITOQRAFIYALARININ BƏDİİ İFADƏ VASİTƏLƏRİ

Türk təsviri sənətinin başında gələn isimlərdən olan Burhan Doğançayın litoqrafiya sahəsində icra etdiyi sənət əsərlərinin bədii tərtibati haqqında onu söyləmək olar ki, onların nəfis rəng qammasını, yüksək tərəflərini tamaşaçılarının qarşısına çıxardır. Ümumiyətlə, litoqrafiya yaranma tarixinə görə on gənc qrafika çapı növüdür. Litoqrafiya mavi, boz və ya sarımtıl rəngli, xüsusi növ əhəngdaşında çap edilir. Daşın nəm səthinə yağlı maye hopmur, yağlı səth isə, öz növbəsində su məhlullarını buraxır. Litoqrafiya texnikası məhz piy ilə maye və ya turşu məhlulunun qarşılıqlı münasibəti əsasında meydana gəlmişdir.

Açar sözlər: *Rəng, harmoniya, litoqrafiya, rəssam, sənətkar, Burhan Doğançay*

Türk təsviri sənətinin başında gələn isimlərdən olan Burhan Doğançayın litoqrafiya sahəsində icra etdiyi sənət əsərlərinin bədii tərtibati haqqında onu söyləmək olar ki, onların nəfis rəng qammasını, yüksək tərəflərini tamaşaçılarının qarşısına çıxardır. Ümumiyətlə, litoqrafiya yaranma tarixinə görə on gənc qrafika çapı növüdür. Litoqrafiya mavi, boz və ya sarımtıl rəngli, xüsusi növ əhəngdaşında çap edilir. Daşın nəm səthinə yağlı maye hopmur, yağlı səth isə, öz növbəsində su məhlullarını buraxır. Litoqrafiya texnikası məhz piy ilə maye və ya turşu məhlulunun qarşılıqlı münasibəti əsasında meydana gəlmişdir. Rəssam yağlı karandaşla daş səthdə təsvir çəkir. Turşu məhlulunun örtdüyü səthlərə isə yağlı mətbəə boyası yapışır. Sonra daşın səthini qummiarabik və azot turşusu məhlulu ilə ehmalca emal edirlər. Kimyəvi emaldan sonra səthə yaxılan mətbəə boyası yalnız rəssamın yağlı karandaşla toxunduğu yerlərdə qalır, yəni çap prosesində rəssamin yaratdığı təsvirin surəti dəqiqliklə kağızda əks olunur. Cılalanmış daş səth üzərində lələk və fırça ilə rəsm yaratmaq mümkündür. Xüsusi litoqrafiya karandaşı ilə işləmək üçün dənəvər daş səthi tələb olunur. Daşın səthini narın qumla azca yumşaldırlar. Son dövrlərdə rəssamlar xüsusi köcürülmə vərəqlərdə işləyirlər. Rəsm sonra bu vərəqlərdən litoqrafiya daşına köçürülür.

XIX əsrənən başlayaraq yüngül alümin lövhə ağır yondəmsiz litoqrafiya daşını əvəz edir. Alümin lövhələrdən çap edilən surətlər alqarfiya adlanır. Alqarfiya vərəqlərində litoqrafiya üçün səciyyəvi olan çalar zənginliyi və dolğunluğu effekti zəifləyir. Sadə litoqrafiya çap üsulu geniş kütłələrə ünvanlanmış demokratik sənət texnikasıdır. Litoqarfiyanın kəşfi sənaye çevrilişi, inqilabi hərəkət, XVIII-XIX əsrlərin hüdudunda sosial mübarizə ilə sıx bağlıdır. Texnika və sənaye tərəqqisi, maşın və elmi yeniliklər əsərinin ideyaları litoqrafiyada asanlıqla öz əksini tapır. XVIII əsrənən qalmış karandaş üslubu, punktit, metso-tinto kimi çatın və nəfis texnika növləri tədricən aradan qalxır. Litoqrafiya baş verən dəyişikliklərə ayaqlaşmaq iqtidarında olan ucuz, kütləvi çap vasitəsinə çevirilir. Litoqrafiya siyasi ehtirasların coşqunuğu, səyahətlərə maraq, keçmişin tədqiqinə meyl kimi yeni təfəkkür və zövqün bütün tələblərinə cavab verir. O, sinanmış təbliğat və satira alətidir. Rəssam kağızda çökdiyi kimi daş səthində qələm və ya karandaşla rəsm çəkir.

Qeyd edildiyi kimi Burhan Doğançayın da bu istiqamətdəki yaradıcılığı Türk qrafikasından XX əsr inkişafında əhəmiyyətli rol oynamışdır. Onun çoxdiyi rəsmlər kağızda və daşda olduğu kimi dəqiqliklə çap edilmişdir. Litoqrafiya rəssama arzuladığı hədsiz-hüdudsuz sərhəstlik bəxş etdiyindən onun seçdiyi mövzularda ruhunun azadlığı özünü göstərir. Rəssam dərk edirdi ki, hər gözəl rəsmin gözəl litoqrafiya olacağı mütləq deyil. Ona görə də yorulmadan çalışır, öz təcrübəsini genişləndirmək üçün yorulmadan əzm göstərir. Lakin nəzərə almaq

lazımdır ki, litoqrafiya həm ofort, həm də ksiloqrafiya üçün səciyyəvi olan cizgi gərginliyi və dəqiqliyindən məhrumdur. Rəssamin ruh azadlığına uyğun, ona gərginlik yaşatmayan, sadəcə rənglərin harmoniyası ilə mükəmməliyi ifadə edəcək əsərlər yaratmasına imkan verən bu janrıda mələyim, məxməri, əriyib gedən çalar keçidləri, dərin qara ton, dənəvər enli cizgilər, zəif duman təssürati əsərlərinin üstün səciyyəvi xüsusiyyətlərini təşkil edir. Onun əsərlərində gecə və duman günəş işığından daha yaxındır.

Yaranma tarixinin ilk dövrlərində bu janrıñ bədii xüsusiyyətlərindən istifadə edən rəssamların yaradıcılıqlarına diqqət edildiyindən rəsə Şərq ölkələrinin əsərlərinə diqqət edildikdə görürük ki, romantikləri cıdır atları daha çox maraqlandırmışdır. Məsələn, Jeriko nəhəng, qamotlı qoşqu atlarının əzəmətli gücünə litoqrafiya silsiləsi həsr edir. Qocalmış Qoynanın tavromaxiya - öküz döyüşləri səhnələrinə həsr etdiyi təsvirlər erkən litoqrafiya əsərləri idi. Fransa romantiklərinin başçısı Delakrua litoqrafiyaya həvəslə müraciət edirdi. O, "Faust" və "Hamlet" əsərlərinə illüstrasiyalarda litoqrafiya karandaşının qoymduğu dənəvər rəsm effektindən, ifadəli tuş ləkələrdən məharətlə istifadə etmişdir. Litoqrafiya iyul inqilabı dövründə mətbuatla ittifaqa girir, güclü təhlükət və təşviqat alətinə çevirilir. Görkəmli satirik rəssamların əməkdaşlıq etdiyi bir sıra satirik jurnallar işiq üzü görür. Litoqrafiya müxalifətin kəskin silahı kimi çıxış edir.

Lakin Bürhan Doğançayın yaratdığı əsərlərdə bir lirizm, təssürat özünü aydın şəkildə bürüza verir. O, 1929-cu ildə İstanbulda dünyaya gəlmüşdir. İlk sənət təhsilini atası tanınmış rəssam Adil Doğançay və Arif Kaplıdan alan B.Doğançay atasının təkidi ilə başladığı ilk təcrübə illəri Ankara Ünivərsitetində aldığı hüquq ixtisasının belə öünü keçdi. 1964-cü ildə Guggenheim muzeyinin müdürü Tomas Messerin sənətkarın əsərlərindən birini alaraq muzeyin eksponatlarına daxil etməsi onun bu çətin mübarizədən qalib çıxacağına olan inamını artırdı.

Bürhan Doğançayın əsərlərində səh və məkan arasında estetiklik prinsipinin birləşməsi nüansı həmin əsərlərin səciyyəvi xüsusiyyətlərini izah edir. Yeniliyinə görə məlahətli olan rəsm, rəssamın dəst-xəttini eks etdirir. Onun bu tipli əsərlərində əsas kompozisiya istiqamətləri, kütlələr nisbəti, işiq-kölgənin ümumi paylanması kimi keyfiyyətlər xüsusi məharətlə həll edilmişdir. İstedadlı rəssam hər zaman eskiz kompozisiyalarının ümumiləşdirilmiş və müxtəsər mehvəri olduğunu dərk etmiş, eyni zamanda onun detallarının səliqə ilə işlənməsini diqqətdə saxlamışdır. Lirik mənzərələr fonunda formaların incə kölgəli təsvirlərini canlandıran B.Doğançay incə rəngarəng koloritə meylli idi. Belə əsərlərindən olan 1997-ci ildə yaratdığı litoqrafik seriyası maraq doğurur. Seriyaya daxil olan "Mavi göz", "Gün", "Atəş", "Şirin həyat", "Çəhrayı və qırmızı" kimi əsərlərdən simvolik, abstrakt formalarda uyğun rəng harmoniyası ilə rəssam öz məqsədini həyata keçirməyi bacarmışdır.

45,5x39,2 sm ölçüsündə olan "Mavi göz" əsərində diqqətlə baxarkən şübhə kimi rəng palaqlığının arxasından baxan qadın gözünün maviliyində bütün rənglərin rəqs etdiyini görürük. Əsərdə ağ fon üzərində verilmiş qara kölgələrin üzərinə atılmış iri çəhrayı ləkələrin verilməsi onun estetikliyini yüksəldərək daha maraqlı baxılmasına imkan yaratmışdır. İşiq tonlarının arasından ağ parlaqlıqla barabər boyanan mavi gözlərdə cəmlənmiş dərin mənəni sənətkarlıqla ifadə etməyi bacaran rəssam cizgiyə, nəqliliyin tətbiqinə, əsərin mənə-dəyərinin mahiyyətinə vararaq tamaşaçısını da düşündürür.

Ümumiyyətlə, rəssamın qeyd edilən seriyaya daxil olan digər əsərlərində də bu vasitələr ekspressiv xüsusiyyət alır, təsvirə mətn ruhu gətirir, məcazi işarə halına düşür. Onun əsərlərinin mahiyyəti məkan illüziyası ilə səh arasında tərəddüdlə izah edilir. Lakin burada qərarsızlıq deyil, daxili hissələrin yaşıntılarının sırlı dünyası özünün göstərir. Bu əsərlərin hər biri müxtəlif mənə daşıyaraq və tamamilə ziddiyyətli vəzifələri yerinə yetirə bilir.

Onun əsərlərində ağ-qara çalarların növbəli ardıcılılığı ilə boyalı çalarlarını, isti-soyuq ziddiyyətini, mavi səma və ya yaşıl çəmən görüntüsünü yarada bilir, yəni rəngarəngli illüziyası

xüsusiyyətinə malikdir. Ağ-qara ziddiyyəti şübhənin şəffaflığını, parıltını, parçanın yumşaqlığını və kələ-kötürlüyü ifadə edə bilir.

Rəssamin "Gün" (28x22 sm) adlı litoqrafik əsərində qırmızı tonun parlaq çalarına üstünlük vermişdir. Burada psixoloji məqam rəssamin rəng və təsvir forması arasında yaradıldığı əlaqələndirmə nəticəsində təsvirin xarakterinə göstərdiyi münasibətin bədii həlli dayanır. Qırmızı rəng nə qədər aqressiv olsa da rəssam ağ üzərində verdiyi parlaqlıqla günün şuxluğunu, yüksək ruhunu, şən abu-havasını təqdim etmişdir. Lakin burada sadəcə sevinc deyil, eyni zamanda ehtiras, qıqlıcmış işartələri da özünü göstərir. Mərkəzdə qaranquşun improvisasiya formal görüntüsü simvolik mahiyyət daşıyaraq yeni günün müjdəcisi kimi çıxış edir. Parçanın üörino qara çin hərfləri ilə verilmiş yazıların aralıqlarında ingilis dilində "day" ("gün") sözünün verilməsi də yeni stildə həll edilmiş sənət əsərini tamaşaçısı qarşısına çıxartmışdır.

Rəssamin silsiləyə daxil olan digər bir əsəri də "Çin təssüratı" adlanır. Əsərin yuxarı qismində ağ fon üzərində qırmızı, yaşıl, qara tonların parlaq axarlılığı, birinin digərinin üzərində verilməsi zamanı belə onun xarakterikliyini qapamadan ifadə etməsi şübhə üzərində rəng ifadəsi kimi təsərrüt yaradır. Rənglərin sanki uçuşaraq bir-birinə qarışması rəssamın təssüratlarını, xatrələrində aşayan işqli xəyallarını simvolik formalarla bədiiləşdirir.

Tablonun aşağı qismində isə axıb gedən, bir-birinə qarışan çin hərfləri ilə verilmiş yazılar isə sanki köhnə vəraq üzərində solmağa başlayan yazılar kimi ifadə olur. Həmin yazıların üzərinə düşən yaşımtıl ləkələrin dağılarıq hərfləri itirməsi rəssamı xatırlardan ayıran o günlərin getdikcə geridə qalmamasını simvolizə edir.

"Atəş" ladlı litoqrafiyada qırmızının dalgalanaraq digər rənglərin üzərinə yayılması alovlanan odun həyttə istiliyini belə tamaşaçısına çatdırır. Burada qara tonal ləkələrin də isifadəsi dumanı, yanğından sonra qalan qaraltıları, hər yanan alovun közdən sonra qara kömür olduğunu göstərir. Lakin hələ ki, atəşin aləmə saçıldığı alovun qızartısı əsərin mahiyyətində dayanan mahiyyətini açıqlayır. Bütün bu ifadəliliyin ağ fon üzərində verilməsi rənglərin material üzərindəki parlaqlığını xüsusilə dəyərləndirir.

Bürhan Doğançayın "Dolce Vita" ("Şirin həyat") adlı əsərindəki təsvir formaları isə bir qədər digərlərindən fərqlənir. Doğrudur, üslub baxımından həin əsərləri səciyyələndirən ümumi xüsusiyyətlərin mövcud olması faktı diqqətdən yoxlanır. Lakin qeyd edilən əsərin daha real təsvir obyekti, rəng həllinin də özünəməxsusluğunu əsərlər arasındaki müxtəlifliyi izah edir.

Belə ki, verilmiş qadın obrazıının gülümşəyən obrazı sarı və qara tonal ləkələrin üzərinə atılmış zinət əşyalarının tərənnümü ilə əsərin mənə-mahiyyətini açıqlayır. Əsərdə rənglər arasındaki əlaqələndirmə isti və soyuq tonlar anlayışı ilə müəyyən edilmişdir. İsti tonlar sariya, qaraya, atəş rənginə yaxınlaşan çalarlardır ki, onlar isidir, sevindirir, həyəcanlandırır.

Parlaq, dolğun rəngləri xüsusi olaraq sevən, əsərlərində onlara geniş yer verən sənətkar növbəti əsərini də "Çəhrayı və qırmızı" olaraq adlandırmış, rənglər arasındakı yaxın, zəif və kobud, lirik və kəskin, isti və soyuq, ehtiras və səmimiyyə kimi eks münasibət qarşılaşdırmasının xarakterikliyinin məharətlə təsviri izahını vermişdir. Çəhrayı fon olaraq seçən rəssam qırmızı rəngin özünü belə qara tonların onun üzərinə gələrək gün dəf etməyə çalışın mübarizəsində canlandırmışdır. Rənglərin ekspressiyanın yaraan B.Doğançayın hərəkət eədn rənglərə canlı təssürati bəxş etməsi onun məharətlili yaradıcılığını təsdiq edir. Qara və qərməzənən sanki qanadlanaraq çəhrayıının üzərində hərəkət etməsini rəssam qırmızı tonun mübarizə apararaq çəhrayı qovuşma istəyinin hırsı kimi simvolizə etmişdir.

28x22 sm ölçüsündə olan bir litoqrafik əsərdə hiss və həyəcanların bu qədər həssaliqla tərənnüm edilməsi rəssamın digər əsərlərində də özünün həyacan yaradan bədii fədələri ilə hər zaman tamaşaçısını düşünməyə vadar etmişdir. Rəssamın əsərlərin Danimarka, Rusiya, Amerika, Yunanistan, Belçika kimi ölkələrdə olan dünyadan nüfuzlu muzeylərində qorunur.

ƏDƏBİYYAT

1. Висти Д. Графика. Москва, 1978.
2. <http://www.arkoscrafts.com/tr/burhan-dogancay-pink-and-red-litografi>

*Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının doktorantı
E-mail: nazsigorta@gmail.com

Erjument Arslan Murat

THE ARTISTIC MEANS OF EXPRESSION OF LITHOGRAPHIC BY THE FAMOUS ARTIST OF TURKEY BURHAN DOGANCHAY

One can say about the artistic composition of the works of Burhan Doganchay, who is one of the names of the Turkish fine art, which their exquisite color gamma and the high sides are shown to the audience. In general, according to the formation history lithography is the youngest graphic print. Lithography is printed in a special kind of limestone of different colors such as blue, grey or yellow. The oily liquid is not absorbed on the wet surface of the stone, but the oily surface, in turn, does not release water solutions. Lithography technique was formed on the basis of the interaction of the fat with liquid or sour solution.

Keywords: *Color, harmony, lithography, artist, master*

Эрдокумент Арслан Мурат

СРЕДСТВА ХУДОЖЕСТВЕННОГО ВЫРАЖЕНИЯ ЛИТОГРАФИИ ВЫДАЮЩЕГОСЯ ТУРЕЦКОГО ХУДОЖНИКА БУРХАНА ДОГАНЧАЯ

Художественное оформление литографических работ Бурхана Доганчая, одного из ведущих имен в турецком изобразительном искусстве, является результатом труда с изысканной цветовой гаммой и высокими достижениями. Известно, что литография по дате ее создания является самым молодым типом графической печати. Литография печатается на особом типе известкового камня синего, серого или жёлтковатого цвета. Сырая поверхность камня не впитывает масляную жидкость, а масляная поверхность, в свою очередь, не выделяет водных растворов. Методы литографии основаны на взаимодействии жира и жидкости или раствора кислоты.

Ключевые слова: *Цвет, гармония, литография, художник, Бурхан Доганчай*

(AMEA-nın müxbir üzvü Cafər Qiyası tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 04.07.2019
Son variant 23.09.2019